

MƏMMƏDOV HAFIZ MƏCID OĞLU
e-mail: kaf.felsefe@gmail.com

BAZAR İQTISADIYYATININ FƏLSƏFI TƏHLİLİ

Açar sözlər: bazar iqtisadiyyatı, bazar tarazlığı, bazar qüsuru

Ключевые слова: Рыночная экономике, рыночная равновесие, недостаток рыночная

Key words: Market economy, market equilibrium, market failure

Bazar qlobal sivilizasiyanın ən mühüm nailiyyətlərindən biri hesab olunur. Tarixi zaman etibarilə qlobal sivilizasiyanın erkən mərhələsinə 6-7 min il əvvələ gedib çıxır və mühüm inkişaf yolu keçərək sadə formadan mürəkkəb struktura malik müasir inkişaf səviyyəsinə yüksəlib. Tarixən bazar qlobal sivilizasiyanın tarixində böyük ictimai əmək bölgüsünün və əmtəə mübadiləsinin meydana gəlməsinin nəticəsi hesab olunur, ən sadə formada maldarlıq və əkinçilik təsərrüfatı üzərində qurulan icmaların öz aralarında əmtəə təsərrüfatı mübadiləsi ilə xarakterizə olunub. Qlobal sivilizasiyanın daha sonrakı inkişaf mərhələlərində artıq xüsusi mülkiyyət formaları və bazarda əmtəə ilə yanaşı pulun hərəkəti bazar münasibətlərinin dəyişməsinə və tədricən mürəkkəbləşməsinə səbəb olur.

Qlobal sivilizasiyanın ümumi inkişaf tarixinə nəzər salsaq, yəni tarixilik prinsipindən yanaşsaq, bazar ictimai təsərrüfat modelləri içərisində ikinci yeri tutur. Belə ki, natural təsərrüfat modelindən sonra meydana çıxan ikinci təsərrüfat modeli kimi əmtəə (bazar) təsərrüfatı qəbul olunur. Natural təsərrüfat modeli müxtəlif ictimai-iqtisadi formasiyalarda və ayrı-ayrı lokal sivilizasiyalarda müxtəlif şəkildə təzahür edə bilər, hətta qlobal sivilizasiyanın müasir inkişaf səviyyəsində iqtisadi-sosial və siyasi cəhətdən inkişaf etməkdə olan bəzi ölkələrdəki ayrı-ayrı xalqlarda, etnik birliklərdə müşahidə etmək olar. Müxtəlif lokal sivilizasiyalarda müşahidə olunan müxtəlifliklərdən sərf-nəzər etsək, ümumi olaraq natural təsərrüfatda istehsalın başlıca olaraq icmadakı insanların şəxsi tələbatlarının ödənilməsi üzərində qurulduğunu (yəni istehsalda satış məqsədi demək ki, yox idi), təcrid olunma, lokallıq, istehsalın məhdud çərçivəsi, inkişafın aşağı səviyyəli olması, ətalət və s. ilə xarakterizə olunduğunu qeyd edə bilərik.

İctimai əmək bölgülərinin, xüsusən mülkiyyətin, istehsalın ixtisaslaşmasının meydana gəlməsi ilə qlobal sivilizasiyanın inkişaf prosesində natural ictimai təsərrüfat forması əmtəə (bazar) təsərrüfat modeli ilə əvəz olunmağa başlayır. Amma əmtəə istehsalının və bazarın meydana gəlməsi hələ müasir anlamda bazar iqtisadi sistemi demək deyil. Bazar iqtisadiyyatı anlayışı onlardan əsaslı surətdə fərqlənən, tarixən sonralar meydana gələn və formalanmış üçüncü təsərrüfat modelini ifadə edir. Bazar iqtisadi sisteminin meydana çıxması qlobal sivilizasiyanın tarixi inkişafında kapitalizm ictimai-iqtisadi formasiyasının formallaşması prosesi ilə sıx bağlıdır. Ümumiyyətlə götürsək, kapitalizm elə iqtisadi sistemdir ki, burada istehsal vasitələri demək olar ki, və ya tamamilə özəlləşdirilir və mənfəət əldə etməyə yönəldilir. Bu iqtisadi sisteminin son məqsədi kapital yığımı prosesidir. Ümumi şəkildə maliyyələşmə, bölgü, mənfəət və qiymətləndirmə bazardan asılı olur. Beləliklə bazar iqtisadiyyatı anlayışını ümumi şəkildə götürülmüş bazar anlayışı ilə eyniləşdirmək olmaz. (1, 64-81) Axırından fərqli olaraq bazar iqtisadiyyatı inkişaf etmi ictimai əmək bölgüsü, özəl və qarışq mülkiyyətin hakim mövqedə olması, əmtəə təsərrüfatının geniş əhatə dairəsinə malik olması, tələb və təklifin yüksək dinamikliyi, rəqabət dairəsinin və gücünün artması, mənfəətin

hərəkətverici qüvvəyə çevrilməsi və s. ilə xarakterizə olunur. Bazar iqtisadiyyatı investisiya, istehsal və bölgü kimi məsələlərin tələb və təklifə əsaslandığı iqtisadi sistemdir. (2, 57; 9, 538)

Müasir anlamda bazar iqtisadiyyatı qiymət və bazar sisteminin köməyi ilə insanları, müxtəlif növ fəaliyyət və istehsal növlərini özündə ehtiva edən mürəkkəb mexanizmdir. Sözün geniş mənasında bazar anlayışını alıcılar və satıcılar qiyəməti müəyyənləşdirməyə, əmtəə və xidmətlərin mübadiləsinə kömək edən mexanizm kimi xarakterizə etmək olar. Bazar iqtisadiyyatı planlı iqtisadiyyatın əksidir; axırıncı sistemdə investisiya və istehsal barədə qərarlar istehsal planında ehtiva olunur.

Bazar iqtisadiyyatının fəlsəfi təhlilində alıcı və satıcıların qarşılıqlı olaraq müəyyənləşdirdiyi **qiymət** mühüm rol oynayır. Qiymət vasitəsilə istehlakçı ilə istehsalçı, müəssisələrlə dövlət, dövlətlə əhali, müəssisələrlə icəradarlar, müəssisə ilə müəssisə arasında iqtisadi münasibətlər formallaşır və inkişaf edir. Qiymət istehsalın öz nəticələrini də qiymətləndirməyin ölçü meyarıdır. İqtisadçılar ümumi şəkildə qiyməti bir-biri ilə mübadilə edilən əmtəələrin miqdarı ilə müəyyən edirlər. Məsələn, əgər iki insan 5 almanın 2 çörəyə dəyişirsə, onda almanın qiyməti $2/5 = 0,4$ çörəyiözündə əks etdirir. Bu həm də çörəyin qiymətinin $5/2 = 2,5$ almaya bərabər olması deməkdir. Amma reallıqda qiymət pul (qiymətli kağız) vasitəsilə ifadə olunur, bu səbəbdən mübadilə edilən hər iki əmtəənin qiymətini ifadə edən pulların nisbətini optimal şəkildə müəyyənləşdirmək, başqa sözlə həm də düzgün qiymətləndirmə prosesini həyata keçirmək heç də sadə proses deyil.

Ümumi şəkildə yanaşsaq, bazar iqtisadiyyatı sistemində qiymət 2 funksiyani yerinə yetirir:

1. Qiymət alıcı və satıcının könüllü olaraq müxtəlif əmtəələri mübadilə etməyə razılaşlığı şəraitdir. Məsələn, əgər alıcı hər hansı əmtəəni 500 AZN-ə almağa razılaşırsa, bu o deməkdir ki, həmin əmtəə alıcı üçün 500 AZN-dən daha çox qiymətli, satıcı üçün isə daha az qiymətlidir.

2. Qiymət istehsalçılar ilə istehlakçılar üçün siqnal rolunu oynayır. Əgər istehlakçıların hər hansı əmtəəyə tələbatları artarsa, onda bu qiymətin artmasına gətirib çıxarar ki, bu da öz növbəsində istehsalçı üçün bu əmtəə ilə bağlı təklifi artırmağın zəruriliyi üçün siqnal ola bilər. Məsələn, turizmin inkişafı benzinqə tələbatı artırır ki, bu da onun qiymətinin artmasına səbəb olar. Bu qiymət artımı isə eyni zamanda bir-birinə əks olan 2 prosesi törədə bilər. Belə ki, benzinqin qiymət artımı bir tərəfdən neft şirkətlərində benzinqə istehsalını atrırmak üçün stimul yarada bilər, digər tərəfdən isə turizmin də qiymət artımına səbəb ola bilər ki, bu da turizmə olan tələbatın tədricən azalmasına, son nəticədə isə həm də benzinqə olan tələbatın tədricən azalmasına səbəb ola bilər.

Bazar iqtisadiyyatı dinamik sistemdir: bəzi insanlar həmişə nəyi isə satır, digərləri isə həmişə nəyi isə alır. Bu sistemin dayanıqlığını qoruyub saxlamaq üçün alıcı və satıcının əmtəə üçün müəyyənləşdirdiyi qiymətə dair qərarların harmoniyasını (uyğunluğunu) düzgün müəyyənləşdirmək lazımdır, çünkü həm qiymət artımı, həm də azalması bir-birinin əksi olan iki proseslə nəticələnə bilər. Ümumiyyətlə, daha yüksək qiymətlər istehlakçıların alıcılıq qabiliyyətini azaldır, amma istehsalı stimullaşdırır. Aşağı qiymətlər isə istehlakçı stimullaşdırır və istehsalı məhdudlaşdırır. (3, 48) Bu səbəbdən qiymət sistemi elə qurulmalıdır ki, o, istehlakçının mənafeyinə toxunmadan istehsalçıda güclü stimul yaratsın, onu istehsalın genişləndirilməsinə və iqtisadi səmərəliliyinin yüksəkdilməsinə sövq etsin. Başqa sözlə istehsalçıda istehsalın inkişafına və nəticələrinə güclü maddi maraq yaratsın. İqsisadi nəzəriyyəyə görə azad bazar iqtisadiyyatında bazar qiyməti tələb və təklif arasındaki qarşılıqlı əlaqəni əks etdirir; amma reallıqda azad bazar iqtisadi sistemi müxtəlif şəkildə təzahür

etdiyindən bazar qiymətlərinin formallaşması prosesinə təsir göstərən amilləri yalnız bazaarda tələb və təklif arasındakı qarşılıqlı əlaqə ilə məhdudlaşdırmaq olmaz.

Ümumiyyətlə, iqtisadi fəlsəfə tarixində qiymət sisteminin qurulmasına 2 yanaşma mövcuddur:

1. Obyektiv xərclərdən asılı olan qiymətləndirmə.
2. Subyektiv olaraq müəyyənləşdirilən faydalılıq əmsalından (dəyərindən) asılı olan qiymətləndirmə. (4)

İkinci yanaşmanı qəbul etməyən klassik iqtisadçılar dəyər paradoksunu irəli sürürlər.

(5, 21) A.Smit *Briliyant-Su Paradoksunu* belə ifadə edir: reallıqda brilliant suya nisbətən daha qiymətlidir (daha bahadır), amma su həyat üçün daha zəruridir. (6) Başqa sözlə onun fikrincə, subyektiv olaraq müəyyənləşdirilən faydalılıq əmsalından asılı olaraq qiymətləndirmə sistemini qurmaq olmaz. Bəzən daha az faydalı olan daha baha ola bilər. Marksizmə görə isə dəyər obyektin yaradılmasına sərf olunan abstrakt iş vaxtının sosial zəruriliyinin həcmindən asılıdır. Bu dəyər sadə şəkildə qiymət ilə bağlı deyil və kütləvi dəyərin qktual qiymətə çevrilməsinin mürəkkəbliyi transformasiya problemi adlanır. Amma bununla belə qiymətin dəyərdən yaranması fikri ilk dəfə K.Marksın adı ilə bağlı deyil. Daha əvvəllər A.Smitdə də oxşar fikirlərə rast gələ bilərik. K.Marksın fikrincə, qiymət istehsal xərci (qoyulan kapitalın xərci və işçiyə çəkilən xərc) və orta mənfəət normasının cəminə bərabərdir. Əgər orta mənfəət norması (geri qayıdan kapital maliyyəsi) 22 %-dirsə, onda qiymət istehsal xərci ilə 22%-in cəmi olmalıdır. (7, 83)

Hər iki yanaşmanı nəzərə alaraq qiymətin ziddiyətli mahiyyətini belə ifadə etmək olar: qiymət bir tərəfdən iş vaxtının (əməyin) sərf olunmasına əsaslanan obyektiv dəyərin pulla ifadəsidir, digər tərəfdən isə qiymət subyektiv olaraq tələb və təklif arasındakı tərəddüdlərdən asılıdır. Burada subyektivlik dedikdə bu sözü nisbi mənada qəbul etmək lazımdır. Belə ki, subyektilik dediyimiz amil hansıa qrupun özəl maraqlarını ifadə etmir, əksinə bazaarda tələb və təklif arasındakı real vəziyyəti göstərir, yəni daha çox əmək sərf olunan əmtəənin bazaarda tələb və təklif arasındakı uyğunsuzluqdan asılı olaraq daha aşağı qiymətləndirilməsi mümkündür.

Bazar iqtisadi sisteminin tarazlığı qiymətin düzgün tənzimlənməsindən asılıdır. Bu tarazlıq ilk növbədə müxtəlif alıcı və satıcıların istəklərinin qarşılıqlı olaraq tarazlaşması deməkdir. Bu həm də ayrı-ayrı bazarlarda istehsal və istehlakin (və ya tələb və təklifin) qarşılıqlı olaraq tarazlaşması deməkdir. Bu tarazlaşma prosesinin təhlilində müzakirə olunması zəruri olan ən mühüm məqamlardan biri bazar iqtisadiyyatında qiymətlərin dövlət tənzimlənməsi məsələsidir. Məlum olduğu kimi, bazar iqtisadiyyati ilk növbədə azad sahibkarlıq və azad ticarət prinsipinə əsaslanır. Bu prinsiplərdən isə əmtəə və xidmətlərin formallaşmasında azadlıq prinsipi meydana gəlir. Bu mənada qiymətlərin əmələ gəlməsinin əsasını dəyər qanunu təşkil edir. Bu qanun əmtəə istehsalına sərf olunan ictimai zəruri xərcləri əks etdirir və qiymətlərin həmin xərclərdən kənarlaşması hədlərini müəyyən edir. Amma qiymətlərin əmələ gəlməsinə dəyər qanunundan başqa daxili və xarici xarakterli müxtəlif amillər də təsir göstərir ki, bunlardan biri də qiymətlərin dövlərt tənzimlənməsidir. Qiymətin dövlət tənzimlənməsinin bir neçə formasını ayırmak olar:

1. əmtəələrin istehsalı və tədavülü sferasında dövlətin birbaşa iştirakı ilə qiymətlərin tənzimlənməsi;
2. əmtəə bazarlarının tələb və təklif balanslarına təsir etmək yolu ilə qiymətlərin tənzimlənməsi;
3. antiinhisar qanunvericiliyi ilə tənzimləmə;

4. gəlirin tənzimlənməsi siyaseti ilə qiymətlərin tənzimlənməsi və s. (8, 84-104)

Tələb və təklif arasındaki tarazlığı yalnız istehsalçı ilə istehlakçı arasındaki qiymət tarazlığı ilə məhdudlaşdırmaq olmaz. Bu tarazlığa qeyri-qiyamət amilləri də əhəmiyyətli dərəcədə təsir göstərir:

1. *Məhsul istehsalına çəkilən iqtisadi resursların qiyməti*. Məlumdur ki, hər bir istehsalçı əmtəə istehsalı üçün müxtəlif iqtisadi resurslar – işçi qüvvəsi, xammal, material və s. sərf edir. Əmtəə-pul münasibətləri şəraitində sərf edilmiş hər bir iqtisadi resurs öz qiymətinə malikdir. Bu resurslara çəkilmiş xərclər toplusu isə məhsulun istehsal dəyərinin bir hissəsini təşkil edir. Digər şərtlər eyni qaldığı halda bu dəyərin qiyməti və deməli, həcmi nə qədər çox olarsa, əmtəə təklifi bir o qədər az, əks halda isə bir oqədər çox olacaq.

2. *İstehsalın texnologiyası*. Qabaqcıl texnologiyadan istifadə məhsul istehsalına çəkilən xərcləri azaltdığı üçün təklifin artmasına, köhnə texnologiya isə əksinə azalmasına səbəb olur.

3. *Dövlət vergilərinin həcmi*. İstehsalçılarından tutulan yüksək vergilər onun toplu xərclərini artırğına və deməli, mənfəətin həcmini azaltdığına görə onu əmtəə təklifini də azaltmağa məcbur edəcəkdir.

4. *Məhsulun quyməti ilə bağlı gözləmələr*. Əgər istehsalçı təklif etdiyi əmtəənin qiymətinin yaxın gələcəkdə yüksələcəyini əvvəldən bilərsə, o, bu gün həmin əmtəənin təklifini azaldacaqdır. Gələcəkdə qiymətlərin aşağı düşəcəyi halında isə onların təklifini yüksəldəcəkdir. (9, 162-63)

Tələb və təklifin qarşılıqlı təsiri və əlaqəsi nəticəsində bazar mexanizminin ən vacib elementi olan bazar qiyməti əmələ gəlir. Tələb və təklif arasında tarazlıq səviyyəsinə uyğun qiymət tarazlıq qiyməti adlanır. Əgər bazarda hər hansı əmtəənin real qiyməti tarazlıq qiymətindən yüksək olarsa, təklifin “artıqlığı” yaranar. Bu onunla əlaqədardır ki, yüksək qiymət şəraitində istehsalçılar bazara daha çox mal çıxarmaq istəyəcək, alıcılar isə həmin məhsuldan az almağa çalışacaqlar. Belə bir vəziyyət istehsalçıları məhsulun qiymətini aşağı salmağa və istehsali azaltmağa məcbur edəcək. Qiymətin aşağı düşməsi öz növbəsində alıcıları həmin maldan daha çox almağa sövq edəcək və onların tələbinin artıracaq. Qiymətin təklif xətti boyunca aşağı düşməsi, tələbin səviyyəsinin isə öz xətti boyunca artması prosesi onların tarazlıq qiymətində görüşməsinə qədər davam edəcək və beləliklə, tarazlığın harmoniyası yaranacaq. Real bazar qiyməti tarazlıq qiymətindən aşağı olarsa, “tələbin artıqlığı” əmələ gələcək və əks proses baş verəcək, amma sonda yenidən tarazlığın harmoniyasının təzahür etməsi labüddür.

Ayri-ayrı bazarlarda (məslən, benzin, avtomobil, əmlak və s.) alıcı və satıcının (tələb və təklifin) qarşılıqlı əlaqəsini nəzərə alsaq, bazar iqtisadiyyatının fəlsəfi təhlilində 3 aspekti nəzərə almaq lazımdır: *nəyi necə və kimin üçün istehsal etmək lazımdır*. Bazarda qiymətin tarazlaşması məhs bu aspektlərin təhlilindən asılıdır. Nəyin (yəni hansı əmtəənin və xidmətin) istehsal olunmasını istehlakçı müəyyən edir. İstehsalçının əldə edəcəyi gəlir ilk növbədə məhz istehlakçının istehsal olunan əmtəəyə və xidmətə olan tələbatından asılıdır. Əmtəənin necə istehsal olunması müxtəlif istehsalçılar arasındaki rəqabət problemini həll etməyə kömək edir. Daha effektiv texnologiyaların tətbiqi hesabına istehsalın xərclərinin azaldılması özündə istehsalçıların qiymət rəqabətində qələbə qazanmağının və maksimum mənfəət əldə etməyinin ən yaxşı yolunu ehtiva edir. Bu həm lokal (texnikanın daha da müasirləşdirilməsi və s.), həm də qlobal miqyasda (əl əməyinin maşın sənayesi, axırıncının isə komputer texnologiyası ilə əvəzlənməsi və s.) ola bilər. Üçüncü aspekt isə əmtəənin kimin üçün və nə qədər istehsal olunmasıdır.

Bazar iqtisadiyyatının fəlsəfi təhlilində ikinci mühüm məqam **bazar iqtisadiyyatını kimin idarə etməsi** məsələsidir. Biz bir qədər əvvəl bazar iqtisadiyyatında qiymətlərin dövlət tənzimlənməsindən bəhs etdik. Bəs onda bazar iqtisadiyyatı ilə dövlətin qarşılıqlı əlaqəsi necədir? Pol A. Samuelsonun fikrincə, əgər bazar iqtisadiyyatının strukturunu diqqətlə tədqiq etsək, onda eyni gücə malik iki “hökmdarı” – *istehlakçı* və *texnologiyani* müşahidə edə bilərik. Özlərinin anadangəlmə və qazanılmış üstünlüklərindən xəbərdar olan istehlakçılar səsvermə yolu ilə mövcud resursları necə paylaşdırmasını müəyyən edirlər, məhz onlar istehsal imkanlarının sərhədini (İİS) seçirlər. Amma özüözlüyündə onlar nəyi isthsal etməyi istehsalçıya qəti surətdə təklif edə bilməzlər. Onların seçimi ciddi surətdə mövcud resurs və texnologiyalardan asılıdır. Onlar İİS-in sərhədindən kənara çıxa bilməzlər. (3, 49) Beləliklə, Pol A. Samuelson hətta dövlətin bazar iqtisadiyyatına müdaxiləsini belə dolayı yolla istehlakçıların müəyyən etdiyini iddia edir, çünki dövlətin idarəsi səsvermə yolu ilə müəyyənləşdirilmiş siyasi qurumlardan asılıdır. Bu qurumlar isə səsini qazandığı insanların (bu insanlar isə bazar iqtisadiyyatı sistemində hər şeydən əvvəl hansıa əmtəə və xidmətlərin istehlakçısıdır) mənafə və marağını qoruyur.

Bazar iqtisadi sisteminin fəaliyyət qanunlarını ilk dəfə Adam Smit tərəfində “Xalqların sərvətinin mahiyyəti və səbəblərinin tədqiqi” (1776) göstərilmişdir. Bu əsərdə o, “gözə görünməz əl” prinsipini irəli sürür. Bu prinsip o deməkdir ki, hər bir insan öz şəxsi maraqlarından çıxış edərək “gözə görünməz əl”in vasitəsilə cəmiyyətin maraqlarına xidmət etməklə istiqamətləndirilir. Bu ideyanı inkişaf etdirən A.Smitin fikrincə, dövlətin bazar iqtisadi mexanizminə müdaxiləsi yalnız mənfi nəticələr törədə bilər. A.Smitin “gözə görünməz əl” prisinpə sonralar Bernard Mandevilla, Bişop Butler və b. tərəfindən geniş şəkildə inkişaf etdirilib. Onlar bu prinsipi ümumi şəkildə bazarın dövlət nəzarətinin əksi kimi qəbul edirlər. Amma bu prinsip iqtisadi-fəlsəfə tarixində geniş tənqidlərə də məruz qalıb. Məsələn, Nobel mükafatı almış iqtisadçı Josef F. Stiglitzin fikrincə, gözə görünməz əlin çox zaman gözə görünməz olmasının səbəbi onun çox zaman ümumiyyətlə mövcud olmamasıdır. Noam Çomskinin fikrincə isə A.Smitin “gözə görünməz əl” prisinpə onun bəzi xəyallarının nəticəsi idi. Gözə görünməz əl insanın əxlaqi mövcudiyyət imkanını məhv edir. O, cəmiyyəti, ətraf mühiti və ümumbaşər dəyərlərini məhv edir. Bu prosesdən hətta biznes sınıfı də ziyan görə bilər. Hətta biznes sınıfı də bazarın təzyiqində qorunmaq üçün müntəzəm olaraq dövlətin müdaxiləsinə ehtiyac duyur. (8)

Bazar iqtisadi sisteminin istehlakçılar və texnologiya tərəfindən “idarə olunması” və “gözə görünməz əl” prinsipi ilə fəaliyyət göstərməsi ideal variantdır. İdeal bazar iqtisadiyyatında bütün əmtəələr və xidmətlər könüllü olaraq pula dəyişdirilir. Bu sistem dövlətin müdaxiləsi olmadan cəmiyyətin mövcud resurslarından maximum fayda əldə edir. Amma reallıqda heç bir iqtisadi sistem yalnız “gözə görünməz əl” prinsipi ilə idarə olunan ideal varianta uyğun gəlmir. Heç bir bazar iqtisadi sistemi mükəmməl deyil” nəticədə isə ətraf aləmin həddindən artıq çirkənməsinin, işsizliyin, sosial sınıfı qütbəşənmənin yaranması ehtimalı yaranır və bu ehtimal hər bir konkret sistemdə özünü müxtəlif şəkildə doğrudur. Bazar iqtisadi sistemində xüsulə cəmiyyətin sosial sferasında bir sıra nöqsanların yarana bilməsi ehtimalı iqtisadi-fəlsəfi ədəbiyyatda azad bazar anlayışı ilə yanaşı bazar qüsürü konsepsiyasının diqqət mərkəzinə gəlməsinə səbəb olur. (11, 8, 11) Bazar qüsürü əmtəə və xidmətlərin azad bazar vasitəsilə bölüşdürülməsinin kifayət etmədiyini təsvir edən iqtisadi nəzəriyyədir. Belə ki, nəzəri baxımdan bazar iştirakçısının başqasının ziyan görməsinə səbəb olmadan mənfəət əldə edə biləcəyi potensial şərait mövcud ola bilər. Bu mənada bazar qüsürü

fəndlərin sərf şəxsi maraqlarının bütövlükdə cəmiyyətin sosial rifahı aspektindən məqbul sayıla biləcək nəticələrə gətirib çıxara bilməsi üçün kifayət edə bilməməsi ehtimalını ifadə edir.

Amma bazar qüsuru konsepsiyası iqtisadi-fəlsəfi düşüncələrdə birmanalı olaraq qəbul edilmir. Məsələn, Avstriya iqtisadi məktəbinin bəzi nümayəndələrinin fikrincə, bazar qüsuru adlı fenomen reallıqda ümumiyyətlə mövcud deyil. İsrael Kirzner qeyd edir: “ Sosial sistemin effektivliyi bu sistemin şəxsi məqsədlərinə nail olmaq üçün öz fərdi üzvlərinə yqrtdığı şəraitin effektivliyi ilə müəyyən olunur.”(12, 21) Bu mənada onun fikrincə, azad bazar iqtisadi sistemi iqtisadi həyatda mütləq azadlığı təmin etdiyi üçün bazar qüsuru anlayışının özü yolverilməzdır. Avstriya məktəbinin nümayəndələri bazarın mənfəətin stimullaşmasının nəticəsi olaraq meydana gələn sahibkarlıq prosesi vasitəsilə özünün qüsurlarını aradan qaldırdığını iddir. Onların fikrincə, hətta bazarda qüsurlar olsa belə dövlətin bazara müdaxiləsi onları aradan qaldıra bilməz. (12)

Avstriya məktəbinin fikirlərini müəyyən mənada həm də Çikaqo məktəbi davam etdirir. Çikaqo məktəbindən olan Milton Friedmanin fikrincə, bazar qüsuru fenomeninin olması hökumətin bu qüsuru aradan qaldırmaq üçün səy göstərməsini zəruri etmir, hökumətin qüsurlu siyaseti nəticəsində yarana bilən qiymətlər hökumətin həll etməyə çalışdığı bazar qüsürünün əmələ gətirdiyi qiymətlərdən daha pis ola bilər. Hökumət qüsuru bu mənada demokratiya problemləri ilə bağlı ola bilər və həm xüsusi, həm də hökumət bürolratiyası sektorunda xüsusi maraqlı qrupların güclənməsinə səbəb ola bilər. (12)

İdeal bazar iqtisadi sisteminin reallıqda mövcud olmaması səbəbindən bazar iqtisadi sisteminin fəlsəfi təhlilində özünə yer alan bazar iqtisadiyyatını kimin idarə etməsi məsələsi ilə bilavasitə bağlı olan digər məsələ -- **bazar iqtisadi sistemində dövlətin rolu** məsələsi meydana çıxır.

Reallıqda ideal bazar iqtisadi mənasibətlərinin mövcud ola bilməməsi səbəbinbən mühafizəkar və ya liberal olmasından asılı olmayıaraq praktik olaraq bütün ölkələr “iqtisadiyyatın nəbzini” öz əllərində saxlamağa çalışır. Dövlər bazara müdaxilə etməklə müxtəlif iqtisadi məqsədləri – tam məşğulluq, qiymətlərin stabil səviyyəsi, gəlirlərin düzgün bölüşdürülməsi, sahibkarlığın sərbəstliyinin təmin edilməsi və s. reallaşdırmağa çalışır. (12, 43) Amma bazar iqtisadiyyatında müxtəlif fəaliyyət növlərinə baxmayaraq Pol A. Samuelsonun fikrincə, dövlət 3 əsas iqtisadi məqsədə nail olmağa çalışır:

- Effektivliyin artutilması.* Dövlət rəqabət mühitini dəstəkləyərək, ətraf mühitin çirklənməsi kimi xarici effektlərin yaranmasının qarşısını alaraq və ictimai rifahı formalasdıraraq effektivliyi artırır.

- Ədalətin təmin olunması.* Dövlət müəyyən əhali qrupları arasında gəlirin yenidən bölüşdürülməsi üçün vüergidən və dövlət proqramlarından istifadə edərək ədaləti təmin edir.

- Makroiqtisadi stabilliyin təmin olunması və iqtisadi inkişafın həyata keçirilməsi.* Dövlət össəsizliyin və inflasiyanın səviyyəsini aşağı salaraq və iqtisadi inkişafi stimullaşdıraraq makroiqtisadi stabilliyi və iqtisadi inkişafi təmin edir. (3, 54)

İdeal şəkildə bazar iqtisadi sisteminin mövcud ola bilməməsi reallıqda bu ideyaya əsaslanan müxtəlif təzahürləri meydana çıxarı. Bazar iqtisadi sistemlərinin əksəriyyətində iqtisadi planlaşdırmanın və ya dövlət tərəfindən edilən aktivliyin bu və ya digər dərəcəsini müşahidə etmək olar; bu səbəbdən bəzi mütəxəsislərin fikrincə, sözün əsl mənasında bu sistemi bazar iqtisadi sistemindən daha çox qarışiq sistem kimi adlandırmaq daha məqsədə uyğun olardı. (2, 237-238)

Bu məqalədə deyilənləri ümumiləşdirb aşağıdakı nəticələri çıxara bilərik:

1. Bazar iqtisadi sistemi qlobal sivilizasiyanın inkişafının zəruri nəticəsidir. Belə ki, qlobal sivilizasiyanın kapitalizm ictimai-iqtisadi formasiyasına qədəm qoyması zəruri olaraq tədricən yeni iqtisadi münasibətlər sisteminin – bazar iqtisadi sistemi üzərində qurulmuş iqtisadi münasibətlərin formallaşmasına səbəb olub. Bazar daha əvvəlki formasiyalarda mövcud olsa da, bazar iqtisadiyyatı yalnız kapitalizmin adı ilə bağlıdır.

2. Qlobal sivilizasiyanın sadədən mürəkkəbə doğru daimi inkişaf prosesi bazar münasibətlərinin daha da mürəkkəbləşməsinə səbəb olur. Mürəkkəb bazar iqtisadi sisteminin fəlsəsi təhlili bir çox məqamları əhatə edə bilər. Biz bu məqamlardan üçünü – bazar iqtisadi sistemində qiymətləndirmənin, bu sistemi kimin idarə etməsinin və bu sistemdə dövlətin rolunun təhlilini daha mühüm hesab edirik.

3. Azad bazar iqtisadiyyatı anlayışı sözün əsl mənasında metaforadır və reallıqda mövcud deyil. Reallıqda ideal bazar münasibətlərinin mövcud ola bilməməsi demokratik və ya qeyri-demokratik siyasi sistemi təmsil etmələrindən asılı olmayaraq bütün hökumətləri bazar iqtisadiyyatına nəzarəti öz əllərində saxlamağa cəhe etməyə məcbur edir. Bu səbəbdən real bazar iqtisadiyyatını azad bazar iqtisadiyyatından daha çox azad bazar ilə nəzarət edilən bazarın müxtəlif elementlərinin kombinasiyasından ibarət qarışq bazar iqtisadi sistemi adlandırmaq daha məqsədə uyğundur.

4. Bazar iqtisadi sisteminin texnoloji inkişaf səviyyəsindən asılı olması şübhəsizdir. Belə ki, əgər texnoloji imkanların mövcud səviyyəsi bazarda tələb olunan əmtəənin istehsalına əlverişli şərait yaratmasa, onda həmin əmtəənin istehsalı mümkün olmaz. Demokratianın səviyyəsindən asılı olaraq isə bazar iqtisadi sisteminin həm də istehlakçılarından, yoxsa dövlət nəzarətini həyata keçirən xüsusi maraqlı qrupların istəklərindən daha çox asılı olduğunu müəyyən etmək olar.

ƏDƏBİYYAT

1. Макконелл К.Р., Брю С.Л. Экономикс. 13-е изд. М. 2003, 486 с
2. Altvater, E. The Future of the Market: An Essay on the Regulation of Money and Nature After the Collapse of Actually Existing Socialism. New York 1993, 274 p
3. Пол Э.Самуэльсон, Вильям Д. Нордхаяс. Экономика. 16-ое изд.М. 2001, 688 с.
4. Buchholz, Todd. New Ideas from Dead Economists: An Introduction to modern economic thought. Penguin Books. 1999, 332 p.
5. Robin Wells. Economics. New York. 2006, 200 p.
6. Sen, Amartya. Introduction. The Theory of Moral Sentiments. By Adam Smith. 6-th ed. 1790. New York 2009, 564 p.
7. Simon Clarke. Marx, marginalizm and modern sociology (from Adam Smith to Max Weber) London 1982, 475 p.
8. Nagle, Thomas and Holden, Reed. The Strategy and Tactics of Pricing. Prentice Hall. 2002, 271 p.
9. İqtisadi nəzəriyyə. (T.S.Vəliyevin, Ə.P.Babayevin, M.X. Meybullahyevin üm. red.) B. 1999, 684 s.
10. Altman, Daniel. Managing Globalization. Questions and Answers with Joseph E. Stiglitz. Columbia University and The International Herald Tribune. Oct. 11 2006
11. Fransis M.Bator. "The Anatomy of Market Failure." Quarterly Journal Of Economics. 72 (3) pp. 351-79

12. Paul Krugman and Fransis M.Bator. "The Anatomy of Market Failure." Quarterly Journal Of Economics. 72 (3) pp. 351-79
13. Nağıyev Ə.T., Quliyev R.M., Abbasova Ş.A. Tətbiqi iqtisadiyyatın elementləri. B. 2001, 196 s.
14. Buchanan, Alan E. Etics, Efficiency and the Market. Oxford 1985, 135 p.
15. John O.Ledyard. "Market failure". The New Pelgrave Dictionary of Economics. 2-nd ed. Abstract. 2008, 427 p.
16. Gregory and Stuart, Paul and Robert. Comparing Economic systems in the Twenty-First Century. 7-th ed. 2004, 558 p.
17. Samuelson, Paul A., Nordhaus, William D. Economics. 13-th ed. New York 1989, 486 p.
18. Смит А. Исследование о природе и причинах богатства народов. М. 1962, 477 с.

МАМЕДОВ ХАФИЗ МАДЖИД
e-mail: kaf.felsefe@gmail.com

ФИЛОСОФСКИЙ АНАЛИЗ РЫНОЧНОЙ ЭКОНОМИКЕ

Известно что понятия рынок и рыночная экономика по смыслу различаются друг от друга. С системой капитализма связана только лишь рыночная экономика. Философский анализ понятия «рыночная экономика» охватывает определение факторы из которых наиболее важными выступают три: оценка, принципы управления рыночной экономикой, принцип регуляции со стороны государство рыночной экономикой .Само равновесие рынка зависит именно от этих трех факторов. В случае недостотка рыночная экономика регулируется со стороны государство.

MAMMADOV HAFİZ MAJİD
e-mail: kaf.felsefe@gmail.com

PHILOSOPHICAL ANALYSIS OF THE MARKET ECONOMY

“Market” and “market economy” is different from each other. Only market economy is connected with capitalism. Philosophical analysis of market economy include some factors, but three of them are more important: pricing, management of market economy and state regulation of market. Market equilibrium depends on these factors. State regulation of market is essential factor because of market failure.

Rəyçi: f.e.d. F.M.Əfəndiyev, f.e.d. N.Mikayilov.

Bakı Dövlət Universiteti Fəlsəfə kafedrasının 24 may 2012-ci il tarixli iclasının qərarı ilə çapla məsləhət görülmüşdür.(Protokol №10)